



Müstəqil ictimai-siyasi, publisistik qəzət № 29-30 (1207-1208) 25 aprel 2024-cü il Qiyməti 1 manat

Qəzət 1999-cu ilin oktyabından çıxır

SABİR RÜSTƏMXANLININ MÖVQEYİ



Şəddat CƏFƏROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü

(II YAZI)

Sabir Rüstəmxanlı Azərbaycanın görkəmli şairi, böyük siyasi-ictimai xadimi, ümumiyyətlə, Azərbaycan xalqının tarixə bəxş etdiyi elə nadir simalardan biridir ki, onu indi təkcə şərqi xalqları yox, türk dünyası yox, bütün Avropa yaxşı tanır. Onun mübarizliyi, xalqın taleyi yolunda dönməzliyi birmənalı şəkildə təqdir olunur. Xalq Sabiri sevir. Və onun millət yolunda gördüyü işlərin bir gün nəticə verəcəyinə də inanır.

Əlbəttə, S.Rüstəmxanlıni xalqımız böyük şair kimi də sevir. O, 1946-ci ildə Yardımlı rayonunda anadan olub. Amma onun varlığında istedad onun tükənməz zəhməti ilə birləşərək parlamasına imkan yaradıb. Sabir Rüstəmxanının yaradıcılığı, elmi əsərləri, filmografiyası, bədii əsərləri, poeziyası artıq bir fikir ümməminin göstəricisidir. Mən yalnız onun bir çox əsərlərinin adlarını çəkmək istədim. Sadəcə bu insanın na qədər böyük zəhmətə tapındığını göstərmək üçün.

"Tanımaq istəən", "Xəbər gözləyirəm", "Sevgim, sevincim", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Ömür kitabı", "Atamın ruhu", "Bu sənin xalqındır", "Zaman məndən keçir", "Xətai yurdı", "Göy Tanrı", "Bütövlük həsrəti", "Atamın ruhu" (təkrar), "Ölüm zirvəsi", "Difai fədailəri", "Sunami", "Əbədi Sevda", "Dərdə əyiləm", "Şair və Şər", "Akademikin son əsəri", "Astar"- bütün bunlar onun əsərlərinin tam siyahısı deyil, sadəcə örnək göstəricidir. Görkəmli

"Milli taleyimiz və biz" kitabında

sənətkar 80 yaşına yaxınlaşır. Ancaq yenə də qələm əlindədir. Tribunalardan alovlu nitqləri ilə insanları həqiqəti dərk etməyə çağırır.

Zənnimcə, onun "Milli taleyimiz və biz" adlı məktublarını əhatə edən kitabı çox böyük fikir hadisəsidir. Şübəsiz, ictimai fikir tariximizdə S.Rüstəmxanının yerini göstərmək üçün onun bu ktiabı dəyərli fakt olaraq diqqət mərkəzində olacaq.

bağlı tamahların bu ölkədəki kəsişmələrini nəzərdə tutaraq belə mülahizə yürüdüb. Amma tarixin qisa bir mərhələsindən sonra İranda inqilab oldu. Və o inqilab heç də İran xalqlarına gözənlənən xoşbəxtliyi göttürmedi.

Dəfələrlə deyildiyi kimi 40 milyonluq Azərbaycan türkə nəinki haqlarını ala bilmedi, heç haqq və həqiqət süfrəsinə yaxın belə buraxılmışdır. Dünənə səpələnmiş azərbaycanlıların hər biri öz xalqının taleyi haqqında düşünməli olduğu halda onların içərisindən elələri də tapıldı ki, mənsub olduğu xalqın tarixinə düşmən

qaralayıb, gücü çatdıığı qədər bütün həqiqətləri kəsib doğramağa çalışır.

Yaxşı ki, Sabir Rüstəmxanlı kimi ziyanlılar var. Hər halda Sabir Rüstəmxanlı Güntay Gəncalpin ona ünvanlanmış məktublarını cavabsız qoymur. Əsl həqiqətləri özünün cavab məktublarında onun üzünə cirpir.


Burada belə düşünürəm ki, vaxtı ilə ermənilərin Azərbaycan ələhinə aparlığı təbliğatlara həm siyasi, həm ictimai mövqədən dəqiq və aydın cavablar verilsə idi, eləcə də, imperiyani idarə edən qüvvələr tərəfindən ermənilərin iştah dişleri vaxtında qırılsayıdı, hadisələr XX əsrin son on illiyində dəhşətli faciələrə qədər inkişaf edə bilməzdi. Hələ əvvəlcə adını çəkdiyimiz Zori Balayanın "Ocaq" kitabı Qafqazda sözün həqiqi mənasında müharibə ocağını köyrükli. Təəssüf ki, ona da cavab verənlər az oldu və həmin cavab verənlərdən biri də elə Sabir Rüstəmxanlı idi.

"Milli taleyimiz və biz" kitabını vərəqleyirəm. Güntay Gəncalp silsile məktublarla özünün təxribatçı fikirlərini gizləməden Sabir Rüstəmxanının timsalında Azərbaycan xalqına ünvanlayır. Hətta ona elə golir ki, mülahizələri təkzib olunmazdır. Kimse onun fikirlərini qətiyyət təkzib edə bilməz. Başqa sözə, Güntay Gəncalp ifşa olacağının qorxusunu çəkmədən ağzına gələni yazmaqdə davam edir.

Azərbaycan xalqı həmişə birliyinin həsrətini çəkib. 200 ildən çoxdur ki, parçalanmanın əzab və iztirabının yaşayış xalqımız bir gün birliyimizin vüsəlinə çatacaq. Kimsəyə sərr deyil ki, hələ Sovet dövründə vətənpərvər insanların sərhədçilərin qoynuğu qadağalara baxmayıraq, sərhəd məstillerinə qədər gedir, oradan həsrətlə o taya boyanırlırdar.

Birmənali şəkildə onu da demek lazımdır ki, belə ağrı çəkənlərdən biri də elə Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı yaradıcılığında Xətaiyi birlik rəmzi kimi səciyyələndirir. Həm elmi-publisistik, həm də bədii yaradıcılığında ona hüsн-rəğbətinə qətiyyət gizlətmir. Onun sənətə ağır və isteklə yazuşduğu cümlələrin arxasında tarixi həqiqətləri bir gün arzuların başa varacağına tösir göstərəcək əsas amil kimi qəbul etdiyini görmək, duymaq heç də çətin deyil.

Davamı 10-cu sahifədə



Bu yaxınlarda Məhəmməd Rza Şah Pəhləvinin hələ 1973-cü ildəki müsahibəsi sosial şəbəkədə təzədən yayılmışdır. İnsafən, müsahibədə Pəhləvilərin hökmədarı Məhəmməd Rza Şah Pəhləvinin yüksək intellektual soviyyəsi kifayət qədər görünürdü. Hiss olunur ki, o, dünya siyasetinin istiqamətlərini düzgün qarayır. Hətta öz ölkəsinin göləcək mühabibələr üçün necə ocaq olaraq biləcəyini də diqqət qədərdir və deyir ki, "əgər üçüncü dünya mühabibəsi baş verorsa, bu İrana görə olacaq". Əlbəttə, biz arzulamadıq ki, üçüncü Dünya mühabibəsi baş versin. Yəqin ki, hökmədar İranın enerji ehtiyatları ilə

kəsildi. Belələrindən biri də Güntay Gəncalpdır. Bu o adamdır ki, Avropa ölkələrində, müxtəlif kültəvi informasiya vasitələrində bütün gücü ilə Azərbaycanın dəyərlərini daşıtmışa, məhv etməyə çalışır. Onun dırnaqarası mübarizəsinin bir qorxulu tərəfi də xalqın tarixindən kifayət qədər bilgili olmasıdır. Amma iş burasındadır ki, o, öz bilgilərindən xalqın ələhinə istifadə etməyə çalışır.

Onu cavabsız qoymaqla olmazdı. Cox təəssüf ki, Güntay Gəncalp söz meydənında bir növ əmin-axşayın bilərək mənfurluqla meydan sulayıb. Tarixin hansı tərəfini istəyirə, orasını

SABİR RÜSTƏMXANLININ MÖVQEYİ

Əvvəli 1-ci səhifədə

Görkəmli ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Güntay Gəncalpa ünvanlanmış birinci məktubunun sonunda yazır: "Mən Savalan cıvarında böyümüşəm, yaylaqlarımızdan diqqətlə baxsan Ərdəbilin içində Şeyx Səfi kompleksini də görərsən. Uşaqlıdan xəyalımızda bir Xətai obrazı yaranıb. "Xətai deyimləri" bu gün də Türkiyə ələviləri arasında dillər əzberidir. Zaman keçdikcə onun səhvərini də görür, anlayır və təəssüflənirik. Lakin, bizim başqa tariximiz yoxdur. Onlar bizim atalarımızdır. Səhvərinə görə onlardan imtina edə bilmərik. Bir gürçü rejissorunu yaxşı ifadə edib. Vaxtilə bir qəcaq haqqında dəvərli film çəkibmiş. Stalin həmin iki hissəli filmə baxandan sonra ertəsi gün rejissoru yanına çağırıldıb söhbət edir və ona hirsənir, "necə oldu ki, sən bir quldura bu boyda film həsr edib, onu qəhrəmana döndərmisən?" Refissor tərəddüd etmədən, "Iosif Vissarionoviç, xalqa qəhrəman lazımdır, o yoxdursa da bizim borcumuz onu yaratmaqdır!" - deyir. Maralı cavabdır! Biri olmayan yerdən özünə qəhrəman yaradır, başqası olanların da hamısını gözdən salıb, xainə, mollaya çevirir...". Sərt, amma dəqiq cavablardır. İstər-istəməz Güntayın Xətaiyə alçaqcasına münasibəti görünən cavabdır.

Sabir Rüstəmxanlı təsadüfən Stalinə bağlı əhvalatı xatırlatır. Hamiya məlumdur ki, Stalin hər hansı etiraza özünə razılışmadığı cavab verən şəxsi necə cəzalandırırdı. Amma buna baxmayaraq, sənət adamı Staline özünün həqiqət bildiyi cavabı mərd-mərdənən vere bilir. Görkəmli sənətkar doğru olaraq deyir ki, kimsənin məqsədli şəkildə təlqini olmadan Azərbaycan tarixini öyrənərkən bəzən İsmayıllı Xətaiyə sevgi ruhunda böyükmiş. İndi bunu necə asanlıqla unutmaq olar? Doğru deyir Sabir, bizim hər birimizdə Xətai ruhuna sonsuz hörmət və ehtiram var. Əsrlərdir ki, Azərbaycan xalqının Xətaiyə sevgisi azalmır, sozalmır. Hətta bu gün biz ayrılıq həsrətinin axırını Xətai ruhuna sədəqətimizlə bağlayırıq. Vaxtı ilə Azərbaycanı iki yero parçalanın qüvvələr xalqımızın taleyinə ağır zərbə vurdular. Amma həmin parçalanın dövründə bəzən Təbrizlə birgə İranın cəngindən çıxa bilseydi, indi bütövlükə öz müstəqilliyimizə qovuşmuş olardıq. S.Rüstəmxanlı bu məselələri də yazısında sözün həqiqi mənasında yanğı ilə dilə gətirir: "Biz tariximizə yaşıdığımız bölgənin müraciətə mənzərəsi fənnda baxmalyıq. Türkələr iki min beş yüz ildir İran-Turan savaşının, Çinlə, Bizansla, slavyanlarla mücadilələrin içindən keçib gəlirlər. Bugünkü dövlət coğrafiyaları daxilində nə Azərbaycanın, nə də digər türk dövlətlərinin normal tarixləri öyrənilə bilər. Güney, Qızılı Azərbaycan da böyük türk dünyasının parçalarıdır. Bu dünyani qaranlığa gömmək üçün yüz illər boyu müxtəlif

"Milli taleyimiz və biz" kitabında



siyaset və din mərkəzləri tərəfindən çeşidli layihələr hazırlanıb. Bütün bu xəyanətlərin və dini müdaxilələrin içində, qırğınlardan keçə-keçə gəlib bu günlərə çatmışıqsa buna şükrür eləməliyik. Hərdən mən də düşünürəm ki, 1828-ci ildə ruslar Tabrizi də işgal etsəydi dərhal biz SSRİ-dən bütün şəkildə ayrırlardıq. Bununla belə, səninin "ruslar olmasa bizim dövlətimiz olmazdı" iddian əsassızdır. Əvvəla, Azərbaycan ərazisində ruslardan onça də çox dövlət yaranıb və biz onlardan imtina edə bilmərik. İkincisi, markazdən qəzaqma nəticəsində yaranmış xanlıqlar və çoxu bir-biri ilə qohum olan xanlar, heç şübhəsiz, XIX əsrin siyasi havasına uyacaq və birləşəcəklər. Başqa yolları qalmayıacaqdı. Alman əyalətləri kimi. Bu iş başlanılmışdı. Təəssüf ki, o vaxt güclənməkdə olan Rusiymanın işgali buna imkan vermedi. Və elə həmin gündən Azərbaycan türkərinin yeni fasiyələri başlandı: Qafqazda xristianlarla müsəlmanlara sərgili yanaşıldı, bir tərəfdə inkişaf yol açıldıqca digər tərəfdə o yollar qapadıldı və ya üstündə yüz cür əngəl yaradıldı. Rusların iki yüz ildə törətdikləri qətlamları xatırlasın onları ideallaşdırmaqə asas qalmaz və yenice müştəqil olmuş bir dövlətdə bunun törədə bilməyi siyasi-psixoloji fəsadları görərsən... Yازımı Xiyabani-nın ölümən çağırışı ilə bitirmək istəyirəm və inanıram ki, bu səsən də səsini qoşaqsan... "Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!.. Ey ölümə Azərbaycan, bu ümidi dərhal, başını yuxarı tut, yaşı, həmisişlik yaşı!". Azərbaycan yaşayacaq! Nə qədər qaranlıq çağlarda keçək və düşmənimiz nə qədər çox olsa da...". Həyəcansız oxumaq olmur. Sabir Rüstəmxanlı bütün varlığı ilə xalqının yolunda gücünü, istedadını, mənəvi imkanlarını sərf edərək bir parça mətnin içərisində sanki Azərbaycan xalqının 200 illik tarixini yerləşdirə bilir. Hətta doğru olaraq qeyd edir ki, Azərbaycanın Rusiyaya birləşdirilməsinin özü də Azərbaycan üçün müəyyən mənəvi problemlər

yaratdı. Amma hər halda bu yol Azərbaycanın tərəqqisinə də təsir göstərdi. Doğrudur, ruslar işğaldən sonra ermənilərin mənəfeyini müdafiə edərək Azərbaycan torpaqlarının xeyli hissəsini ayrı-ayrı vaxtlarda ermənilərin əle keçirməsinə şərait yaratdı. Nə isə...

Əsas odur ki, Azərbaycan xalqı bütün qaranlıqlardan keçə bildi. Hətta XX əsrin ikinci onilliyinin sonunda dövlət yaratmaq gücündə olduğunu da tarixə sübut etdi.

Türk amili bütün zamanlarda dünya xalqlarının bir çoxunda az qala qorxu və vahimə hissi yaradıb. Böyük güclər öz imkanlarını sərf edərək türk xalqlarının birləməsinə yol verməyiblər. Hətta türk mənəvi ruhunu öyrənen mərkəzlərə qarşı qəddar münasibət göstəriblər. Tekcə elə Sovetlərin ilk dövrlərində türkoloji qurultayın keçilməsi zamanı türk ruhuna dəstək verən və qurultayda iştirak edən görkəmli alimlərin demək olar ki, hamısı repressiya qurbanına çevrildi. Onlar Azərbaycan xalqına qarşı repressiya yoluyla qəddar siyasetlərinin Sovet dövründə də davam etdirildilər.

S.Rüstəmxanlı məlumatlı adamdır. Bütün həyatını da fəal ictimai fəaliyyətə həsr edib. Onun yüksək vətəndaşlıq mövqeyi hər zaman ruhunu səfərbər bir vəziyyətdə qoruyub saxlayıb. Güntay Gəncalpa yazdığı cavablarında Lev Qumilyovu da təsadüfi xatırlatır. Məlumdur ki, L.Qumilyov, ümumiyyətlə, Qumilyovlar ailəsi türk mənəvi ruhuna çox sağlam və yüksək ehtiramla yanaşırı. Zənnimcə, oxucularımız üçün də S.Rüstəmxanlının bu gedişləri maraqlı doğura bilər: "Rusiyada məşhur tarixçi-alim, etnoqraf Lev Qumilyovun kitablarının nəşrinə icazə verilməyən bir vaxtda mən Bakıda onun "Xəzər ətrafında minillik" adlı kitabını rus dilində nəşr etdim. Bundan sonra onun azərbaycanlı aspiranti Akif Fərzəliyev (indi Sankt-Peterburqda çalışır) əng vurdu, təşəkkür etdi və Qumilyovun mənimlə danışmaq istədiyini söylədi. Böyük alim kitabının nəşrinə görə

razılığını bildirəndən sonra Bakıda vəziyyətlə maraqlandı. Mən onun başqa əsərlərini də nəşr etməyə hazır olduğumuzu dedim... Telefon səhbatində Qumilyovun iki ifadəsi dəqiq yadimdadır: "siz ermənilərin avan-türasına uymayın, qoy onlar saxta tarixlərlə özlərini nə qədər qədim-ləşdirirler, qədimləşdirsinlər. Əksinə, siz fəxr edin ki, azərbaycanlılar nəhəng və əbədi Türk ağacının gənc qollarından biridir. Qocalıqla yox, gəncliklə öyünmək lazımdır". İkinci ifadəsi isə mənim üçün lap gözlənilməz idi. O dedi: "Rusiyada mənim əsərlərimin nəşrinə qadağa qoyulan bir vaxtda Azərbaycanda sizin kimi adam tapılır və kitabım nəşr edilirsa, o zaman mən bütün arxivimi Azərbaycana bağışlayacağam". Akif bu səhbatın şahidi dir. Təəssüf ki, sonra aralar qarışdı, kəhən Sovetlər Birləşmiş Münəqişə ocaqlarının alovları bürüdü və böyük alimin arxivinin taleyindən də xəbər tutu bilmədim. Bu xatirəni yazmaqla demək istəyirəm ki, tarixi ideallaşdırmaq və qədimləşdirmək cəhdləri mənasız işlərdir. Onsuz da türklərin tarixi dünyanın ilk sivilizasiyaları ilə bağlıdır. Lakin türklər Səməndər quşu kimi öz külündən doğularaq, ölüb bitdi sayıldığı yerdən yenidən dirçəlməyi bacaran xalqdır. Və Azərbaycanın insanlığının on qədim məskənlərindən biri olduğu da inkaredilməzdir. Biz bunları öyrənmək və bilməklə yanaş, əsas diqqətimizi gələcək Azərbaycanın qurulmasına yönəltməliyik. Dünya bir savaş meydانıdır və mənim fikrimcə, bu savaşı İmamlar, ruhlular, silaha yox, mənəvi gücə güvənənlər udacaq! Namərdliyi, riyakarlığı, söhrət və mənsəb ehtirasını, seytana quyrug bulamaq xəstəliyini rədd etməsək millətimizə nicat və rahatlıq yoxdur". Sabir Rüstəmxanlı yeri göldikcə canlı xatirələrdən də məharətlə istifadə edir. Şübəsiz, onun yazılarında fakt rolunda çıxış edən xatirələr də oxucular üçün xüsusi maraqlı yadda qalır. Çünkü onun fikirlərini şərh etdiyi dil varlığından süzlüləb gelir. Doğru deyir ki, Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, Səməndər quşu kimi öz odlarının içindən boy göstərmək gücündədir.

Maraqlıdır ki, türk ruhunu tərennüm edən əsərləri vaxtı ilə Rusiyada qadağan edirdilər. Amma S.Rüstəmxanlının özünün də qeydlərindən aydın olduğu kimi o, türk xalqlarının obyektiv tarixinə münasibət bildirən müəllifləri neinkı sevir, hətta qadağalara, qorxulara baxmayaraq, onların yazdıqlarına da xüsusi münasibət bildirməkdən çəkinmirdi.

Davamı II-ci səhifədə

SABİR RÜSTƏMXANLININ MÖVQEYİ

Əvvəli 10-cu səhifədə

Sabir Rüstəmxanlı doğru olaraq yazır ki, tarixi qədimləşdirmək, ideallaşdırmaq öz tarixinə inanmayanların, şübhə ilə yanaşanların işidir. Məsələn, biz yaxşı bilirik ki, ermənilər bütün gücləri ilə öz tarixlərinə həmişə ideallaşdırmağa, hətta mən deyordim ki, onlara inançlılar müqəddəs salnamələr kimi təqdim etməyə çalışıblar.

Azərbaycan xalqının dəqiğ və obyektiv tarixini kifayət qədər göstərən faktlar, mənbələr var. Sabir də yeri gəldikcə Güntay kimi məxluqları susdurmaq üçün həmin faktlara, mənbələrə istinad edir.

S.Rüstəmxanlı öz yazılarında qədim türk yazılarının da məhz bizim tariximiz üçün ana mənbə olduğunu qabarıq şəkildə göstərir. Hətta yeri gələndə Dədə Qorqudu da təkcə folklor nümunəsi kimi yox, elə bizim tariximizin bir hissəsi kimi də xarakterize edir. Bunun özü də onun Azərbaycan tarixinin İsləmdən çox-çox əvvəlki qatlarından da xəbərdar olduğunu göstərən məsələlərdir. S.Rüstəmxanlı tarixçiliyimizi şərh edərkən maraqlı məqamlara toxunur: "Tarixçiliyimiz ənənəvi olaraq ərəb, fars, xristian (erməni kilsə yazıları), surian, Avropa, rus, çin və s. mənbələrə söykənmışdır. Bu mənbələrin istisnasız hamisi və ya böyük əksəriyyəti türklərə və o cümlədən Azərbaycan türklərinə, sabəbini başa düşmək çətin olmayan, subyektiv, birtərəfli və bir çox hallarda düşmən mövqeyini əks etdirir. Həmin mənbələr, yuxarıda dediyim kimi, əksər hallarda öz xalqının və ya mənsub olduğu dairənin maraqlarını ifadə edirdilər. Amma bizim tarixçilərimizin ən yaxşuları bunuluna qürur duylurlar ki, həmin mənbələrə əsaslanırlar, o mənbələrin düşməncilik ruhunu bilmələr... Öz tariximizin yazıya bağlı olan dövrü isə, əsasən ümumislam dəryasında əridilib, xalq maraqlarından çox ümmət və din maraqlarına söykənib. İsləmdən kənarda qalan qədim türk yazılarının coğrafyası da çox geniş olduğundan, Mongolustandan, Sibir-dən, Çindən üzübəri bütün türk dünyasını əhatə etdiyindən, ərazimizin yox, xalqımızın tarixinin bəlli dövrlərinin yazılımasına yardımçı ola bilər. Yad yazılı mənbələrə etibar olmayan yerdə ümid qalır doğma sözün qoruya bildiklərinə, yaddaşlarda qorunana, yer-yurd adlarına-toponimikaya, etimologiya, yəni sözlərin soykökünü öyrənən elmə və torpağın etibarlı həfizəsinə - arxeolojiyaya... Təəssif ki, bu sahələrin heç biriylə ardıcıl, peşəkarlıqla məşğul olmayış, uzun müddət bu elmlərin də açarlarını başqalarına etibar etmişik... Azərbaycan türklərinin ən parlaq ədəbi-tarixi əsərlərindən sayılan Dədə Qorqu boyları da folklordur, reallığa nə qədər yaxın olsalar da "ciddi" tarixçilərin şəkillənmış streetiplerinə uyğun sayılmayıcaqdır... Beləliklə, görünən budur ki, Azərbaycanın obyektiv tarixi yaxın zamanlara qədər daim müxtəlif basqlar altında olub,

"Milli taleyimiz və biz" kitabında



repressiyaya uğrayıb, saxtalaşdırılıb, yad siyasetlərin əsirinə çevrilib...". Aydın məsələdir ki, bütün dövrlərdə, əlbəttə, səhərbət XX əsrən gedir, xalqının tarixinə sevgi ilə yanaşan insanlar mühüm yazılı mənbələri üzə çıxırb yenidən xalqa təqdim etməyə çalışıblar. Orxon-Yenisey yazıları abidələri dəfələrlə öyrənilib və bu gün də öyrənilməkdən davam edir. Mahmud Kaşgarının məşhur Divanı müxtəlif dövrlərdə repressiyalara baxmayaraq,

lazımdır ki, Azərbaycan tarixini, ənənəvi inkişaf yollarını öyrənən şərqşünasların özlərini də Sovet ideologiyası elə təsir altında saxlayırdı ki, bir çox hallarda onlar da obyektivliyi qoruya bilmirdilər. Ruhən yad olan şərqşünaslar isə istər-istəməz xalqın ənənəvi tarixini diqqət və ardıcılıqla öyrənməkdən yan keçirdilər.

Sabir Rüstəmxanının dəfələrlə diqqətə çatdırıldığı kimi Güntay Gəncalp kimi özünü xalqa tarixçi kimi sıriyanlar Azərbaycan xalqının təleyində rolü olan dini-ideoloji cəreyənləri elə tənqid edir ki, bu tənqid tarixə qarşı çevrilir. Onlar Azərbaycan tarixini nece olur-olsun, şərəflə səhifələrdən məhrum etməyə çalışırlar. S.Rüstəmxanlı isə birmənəli şəkildə göstərir ki, xalq özünü həmişə hifz etmək, qorumaq imkanına malik olur. Şübhəsiz, Sabir Rüstəmxanının mövqeyi doğrudur. Cənubi, xalq durğun su deyil. Axar çay kimi daim inkişafdadır. Görünür, o elə bu inkişafı nəzərdə tutaraq yazır ki, G.Gəncalp bütün gücün ilə işığın önünü kəsməyə və xalqın tarixini sanki qara bir lövhə şəklində göstərmək cəhdlerindən ol çəkmir. O yazır ki, "alımlar dəbdəbəli adlar altında nə qədər nəzəriyyələr düşünsələr də, bir reallıq inkaredilməzdir. İnsanların və xalqların gələcək tarixi bugünkü iqtisadi, mədəni, ənənəvi, əxlaqi münasibətlərinin, yaşam tərzi təsiri altında biçimlənir.

Yəni hayat tərzı dəyişəndən sonra, sənən dəyişin yüz sahəviyyəçilik ənənəsi olsun, insanı əski çərçivələrdə saxlaya bilməz. Buna görə də əsas görünən millətin həyat tərzi dəyişmək, insan haqlarının demokratianın, dil və kültürü qorunub uluslararası

kurallara yaxınlaşdırılmışdır. İranda həyat şərtləri dəyişildikcə, səsəniz ənənələri də, sahəviyyəçilik də misə və nağıla çevriləcək, cəmiyyəti miflər idarə eləmir, dünyani bürüyən texnoloji gəlismələr sayasında dünyani yenidən kaşf edən münasibətlər və kürəsəl güclər idarə edir, sərhədlər və anti-insanlı yasalar getdiyə mənasını itirir. Egitim və kültürlər gəlismə məktəblərdən evlərə daşınır. Ən zəif, savadsız xalqlar da bu proseslərdən kənardı qala bilməz...". Doğru mülahizələrdir. İndi artıq türk xalqları yaxşı bilir ki, dİN NƏ qədər vicdan işi olsa da, inkişaf mənbəyi deyil. Xalqlar mədəni yüksəlişə mənəvi əlaqələri ilə nail ola bilər.

S.Rüstəmxanlı beşinci məktubunda yazar ki, dünya xalqlarının təleyində türkərin müstəsna rolü var. Heç kimseyə sərr deyil ki, türkər böyük imperatorluqlar yaradıb. Yəqin ki, türkərin tarixdəki gücləri indi də unudulmur. Sabir Güntayın zərərlı düşüncələrinə cavab olaraq yazır: "Başa düşmürəm, min il ərzində Avroasiyani əlməz memarlıq əsərləriylə, şəhərlərlə, yollarla, karvan-saraylarla, körpüllərlə donatmış, ıpək yoluna nəzarət etmiş böyük bir millət haqqında heç bir əsasi olmayan, belə alçaldıcı hökmü vermək casarətini sən hardan alırsan! Axi bu cümlələrin hamisi bəhtandır və vaxtilə mənfi "Ocaq" kitabında Zori Balayanın "vəhşi türkərin" haqqında dediklərindən heç nə ilə fərqlənmir. Hələ 1988-ci ildə nəşr olunmuş "Ömür kitabı"nda man Balayanın "vəhşi türkərin" guya heç bir sənət əsəri bilməmələri bəhtənəna cavab verərək yazmışdır: "Türk xalqları Səmərqənd, Buxara, Xiva, Herat, Tac-Mahal möcüzələrinin - onlara bir-birindən gözəl, dünya səhərət memarlıq incisini yaradıcısıdır."



yenidən gündəmə gətirilib. Doğrudur, bu yolda çətinliklər də olub. Azərbaycanın tarixi ilə bağlı mənbələri araşdırın şərqşünasların çatışmazlığı, şübhəsiz, müyyən maneələr yaradırdı. Bir məsələni də qeyd etmək

Davamı 13-cü səhifədə

SABİR RÜSTƏMXANLININ MÖVQEYİ

Əvvəlki H-cı sahifədə

İndi dünyamı gəzib görəndən sonra bu cümləmə türklərin böyük quruculuq və yaradıcılıq qabiliyyətini göstərən onlarla başqa dəlillər də əlavə edərdim...". Bu qeydləri oxuyanda istər-istəməz Azərbaycan tarixinə bəhtan atanlara qarşı Sabir Rüstəmxanlinın nələr çəkdiyini təsəvvür etmək çətin olmur. Həqiqətən, nə qədər kor olasan ki, türk memarlarının, türk mənəvi düşüncəsinin yaratdığı möcüzələri inkar edəsən. Əlbəttə, Sabir Rüstəmxanlinın qeydlərinə, bütün dünyada məşhur abidələrə sevgi ilə münasibətinə əlavə etmək istəməsən də, bəzi abidələrin adlarını mən də çəkmək istədim: Naxçıvanda Möminə Xatun türbəsi, Araz üzərində Xudaferin körpüləri, İçərişəhərdə dünya turistlərini heyran qoyan məşhur abidə kompleksləri fonunda türk mənəvi ruhunun zənginliyini necə inkar edir - buna təəccübənməmək mümkün deyil.

Türkler dünyanın siyaset tarixində əvəzsiz xidmətləri ilə, şübhəsiz, ədalətli və ləyaqətli insanların düşüncələrində həmişə hörmətlə xatırlanaçaq. Xilafətin çürüdüyü zamanlarda, xalqların inkişafına əngel olduğu dövrələrə böyük imperatorluq yaradaraq bütün xilafət ərazilərinə nəzarət etməye başladılar.

Bu yerde bir-iki məqamı da əlavə etmək olar. Fransa bütün gücү ilə Azərbaycanın həqiqətlərin danmağa çalışır. Azərbaycanın haqqını, hüququnu tanımamaq üçün min cür bəhətanlar yağıdır. Çox tövəsüf ki, fransızların apardığı müharibələrə dünya xalqlarının başına hansı müsibətlər gelib - bunu deyən yoxdu. Əlcəzairdə minlərlə insan məhv edilib. Elə bu günün özündə də Fransa dəniz aşırı yollarla bir çox ölkələrə qəddarcasına təsir etməkdə davam edir. Vaxtı ilə Napoleonun işgalçi müharibələrində elə on milyon fransız helak olub. Amma bununla belə Fransa Makron kimi siyasetçilərin timsalında yenə ağlıni başına yiğmir.

Əlbəttə, biz öz həqiqətlərimiz uğrunda təkcə Fransaya qarşı yox, ermənilərə qarşı da mübarizəmizi davam etdirməkdəyik. S.Rüstəmxanlı doğru olaraq qeyd edir ki, bu İranda İslamdən türk etnosunu məhv etməklə İslam milleti yaratmaq ideyəsi gerçekleşdirilməye yönəlikdir.

Məlumdur ki, Güney Azərbaycan çox böyük coğrafi ərazini və qırıq milyona yaxın xalqın təleyini ehtiva edir. Amma Güntay Gəncalp bu xalqın uğrunda mübarizə aparmaq əvvəzinə onun tarixini ləkələmək cəhd'lərindən el çəkmir.

Cənubi Azərbaycanda da vaxtı ilə milli hökümət qurmaq cəhd'ləri böyük vətənpərvərlərin sayosunda reallaşdı. Azərbaycan diline, Azərbaycan mədəniyyətinə sözün həqiqi mənasında geniş imkanlar açıldı. S.Rüstəmxanlı milli hökümətin liderlərini yada salır. Xüsusişə Seyid Cəfər Pişəvərinin

“Milli təleyimiz və biz” kitabından



fədakarlıq rolunu diqqətdən kənardan qoymur. Və bir daha Səttar xan məsələsinə de qayıdır.

O, Xiyabaniyə də yüksək deyər verməkələ Azərbaycan tarixində bu şəxsiyyətlərin necə böyük rol oynadığını təkzibolunmaz dəlillərlə üzə çıxarıır: “Əslində tariximiz, ana dilimizə və böyük şəxsiyyətimizə qarşı təxribatları da mən bu gün davam edən savaşın gizli cəbhəsi hesab edirəm. Tarixi şəxsiyyətlərin parlaq xatırası milli tərbiyənin ən ciddi ünsürlərindən biridir. Bunu 1945-ci ildə Seyid Cəfər Pişəvəri də yazmışdır: “Şübhəsiz ki, gənc nəslin tərbiyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri vardır”. İranın yaxın tarixini bizlərdən yaxşı bilən Pişəvərinin sənin təqnidindən al çəkmədiyin Səttar xana və Xiyabaniyə baxışı da fərqlidir. O yazırıd: ... Sərdarı-milli öz vətənəna saygı bəsləyən, onu böyük və qüdrəti hesab edən, vətəninin azadlığı yolunda mərdliklə azadlıq bayrağını yüksəklərə qaldıran bir şəxsiyyət olmuşdur”: “Əgər Sərdarı-milli Tehrana inanmasadyı, əgər Şeyx Məhəmməd Xiyabani xain, yalançı və minzüllü müşavirlərinin sözlərinə əhəmiyyət vermasayıdı, Azərbaycan nəinki İranın, hətta dünyanın ən mütərəqqi ölkələrindən biri olmuşdu”,

“Şeyx böyük mütəfəkkir idi”. Səttar xanın mübarizəsinin xarakterini və içindəki türklik sevgisini göstərmək üçün bir hadisəni də yada salmaq olar. Ruslar Təbriz həcüm edəndə Səttar xan türk konsulluğuna siğinmiş, “qoy xalqımız Osmanlılara yaxınlaşın” demişdi.

Eyni təleyi S.C.Pişəvəri də yaşaşmışdır. 1946-ci ildə Amerika, ingilis, fransız gücləri İrandan çəkiləndə Pişəvəri Güney Azərbaycanın Türkiyəyə ilhaq qərarına gəlmış, Ankaraya

heyət göndərmişdi. Təəssüf ki, bu heyət qəbul olunmır. İnönü Stalinlə Rza şahın anlaşıqlarını bilirdi və münasibətlər pozmadın ehtiyatlanırdı. Qərb bütün yollarla Tehran hökumətinə yardım edirdi”. Bu qeydlərdə təkcə emosional çalarlar yox, həm də tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər ele təqdim olunur ki, Sabir Rüstəmxanlinın bu məktubunu oxuyanlar onun necə daxili-mənəvi yanğı ilə bu məsələləre münasibət bildirdiyini duymaya bilməzler.

S.Rüstəmxanlı doğru olaraq qeyd edir ki, M.Ə.Rəsulzadə vaxtı ilə dil məsələsinə təsadüfi olaraq xüsusi önem vermirdi. Həqiqətən Rəsulzadə göstərir ki, dili olmayan xalq artıq mövcud deyil. Elə bu səbəbdən də Sabir Rüstəmxanlı Güntay Gəncalpa yazdığı məktublarda demek olar ki, ardıcıl olaraq İranın şovinist dairələrinin əsərəti altında olan türkərin dillerindən necə məhrum edilən basqları altında olduğunu dəqiq göstərir.

Vaxtı ilə S.Rüstəmxanlı “Ömür” kitabında yazırıd ki, o, Cənubi Azərbaycanın hər hansı bir kəndində lap ibtidai sinif müəllimi də işləməyə razi olardı, təki, bu xalqın dilini özüne qaytarmaq mümkün olsun, onun məktəbi olsun, maarifi çiçəklənsin.

Beləliklə, biz Sabir Rüstəmxanlinın məktubları ilə tanış olduqca elə müasir dövrümüzdə İranın Azərbaycanın daxili-mənəvi mühitində apardığı siyasetin eybəcərliliklərini də aydın görə bilirik. Həqiqətən, İranın molla siyaseti Azərbaycanın mənəvi mühitinin üzərinə yeriməkdədir. Azərbaycanda nə qədər dini qurumlar var ki, onlar İranın təsiri altındadır. İfrat dini təlimlər özünün zərərli təsirini artıq gizləyo bilmir.

Sabir Rüstəmxanlı Cənubi Azərbaycanın mənəvi mühitində yetmiş Avropa mədəniyyətini özünə varlığında eks etdiren bir çox görkəmli ziyanlıların vətən dili üçün necə böyük işlər apardığını göstərir. S.Rüstəmxanlı sənədli sənədlərindən biri ilə yazır: “Otuz ildir, man demək olar ki, hər gün güneylilərlə temasdayam. Doktor Zehtabi, Cavad Heyət kimi böyük ziyanlılarla dost olmuşuq. Amma elə hadisələrin də şahidiyəm ki, dila gətirmək çətindir. İrandan, guya fars rejimindən qaçmış yüzlərlə ailə var ki, Avropada öz dillərini qoyub yenə farsca qırıldadırlar, Kanadada bir güneyli dostumuzun qonağı idim. Birinci gün təxminən on ailə yiğmişdi sənədli, Gecə onlar dağilandan sonra ev sahibi dedi ki, növbəti görüşüməzə onların yarısı gəlməyəcək, sənən şeirlərindən və İran haqqındaki sənədli qorxular. Heyratə gəldim. Dünəninin o başında da İran xofu ürəklərindən çəkilməmişdir...”. S.Rüstəmxanlı bu qeydlərdə Cavad Heyətin, Doktor Zehtabinin adlarını çəkir. Amma sonra ürəkağrıcı bir məqamda diqqəti yönəldir. Avropaya səpələnmiş cənublu qardaşlarımız öz dillərinə biganə yanaşmaqdadırlar. Sabir Rüstəmxanlı bu məsələlərə çox sert münasibət bildirir.

Milli təleyimiz və biz kitabında Sabir Rüstəmxanlinın Azərbaycanın mənəvi həqiqətlərini göstərən digər düşüncələri ilə geləcəkdə “Kredo” qəzetiñin oxucularını tanış etmək məqsədində isarlıyam.

Sabir Rüstəmxanlı bütün varlığı ilə mübarizə üçün doğulub. Mübarizə aparanlar üçünse həmişə meydan var. Xüsusişə həqiqətə tapınan mübarizlər üçün.